

BOKT “INTERNATIONAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə**

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏT

MÜNDƏRİCAT

	Səhifə
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-52

MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Bu bəyannamə BOKT "İnternational" Açıq Səhmdar Cəmiyyətinin ("Təşkilat") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2023-cü il tarixinə Təşkilatın maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitalda dəyişiklikləri əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun şəkildə hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-yə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı; və
- Yaxın gələcəkdə Təşkilat işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Təşkilat daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Təşkilatın maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq düzgün hazırlanması və Təşkilatın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Təşkilatın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.


31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 31 may 2024-cü il tarixində Təşkilatın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:


Leyla Cabbarova
İdarə Heyətinin üzvü

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası




Mirabbas Əsgərov
Baş mühasib

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

BOKT “İnternational” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarı və Müşahidə Şurası və Rəhbərliyinə:

Rəy

Biz BOKT “İnternational” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Təşkilat” adlandırılacaq) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Təşkilatın 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Təşkilatdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün maliyyə hesabatlarının auditini zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər ümumilikdə maliyyə hesabatlarının auditini çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Əsas audit məsələləri

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan kredit zərəri ehtiyatı

Müştərilərə verilmiş kreditlər və avanslar 2023-cü ilin dekabr ayının sonuna cəmi aktivlərin 84%-ni təşkil edir və müntəzəm olaraq təxmin edilən və istifadə edilən fərziyyələrə qarşı həssas olan ehtimal olunan kredit zərərləri ("EOKZ") üzrə ehtiyat çıxılmaqla qiymətləndirilir.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi rəhbərlikdən defolt ehtimalını (DE), defolt vəziyyətində riskə məruz qalmanı (DVRMQ) və defolt zamanı yaranan zərəri (DZYZ) müəyyən etmək üçün müşahidə edilən tarixi məlumatları, cari iqtisadi vəziyyəti və mövcud perspektivli məlumatları nəzərə alaraq əhəmiyyətli mülahizələri və qiymətləndirmə üsullarını tətbiq etməyi tələb edir.

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərəri ehtiyatı Təşkilatın maliyyə aktivlərinin qalıqlarının maliyyə vəziyyəti baxımından əhəmiyyətli olması və "Maliyyə Alətləri" adlı 9 sayılı MHBS üzrə EOKZ məbləğinin hesablanması mürəkkəbliyi və mülahizələrə görə əsas audit məsələsi hesab edilir.

Audit zamanı bu məsələ necə nəzərdən keçirilmişdir?

Biz "Maliyyə Alətləri" adlı 9 sayılı MHBS-nin tələblərinə uyğunluğun EOKZ qiymətləndirməsi ilə bağlı Təşkilatın metodologiyası və daxili qaydalarının əsas aspektlərini təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə öz mütəxəssislərimizi cəlb etmişdik.

Peşəkar mülahizələrin uyğunluğu və EOKZ ehtimalları ilə bağlı rəhbərlik tərəfindən irəli sürülən fərziyyələrin uyğunluğunu təhlil etmək üçün biz aşağıdakı prosedurları həyata keçirmişdik:

Biz, müştərilərə verilən kreditlər və avanslar üzrə DE, DZYZ və DVRMQ hesablanması, gecikmələrin və kredit ödənişlərinin əsas sistemlərdə vaxtında əks olunması və kreditlərin müvafiq mərhələlərə bölüşdürülməsi üçün məlumatların düzgünlüyünü sınaqdan keçirmişik. Biz nümunə əsasında dəstəkləyici sənədlərə daxil edilmiş məlumatları razılaşdırmışıq.

Biz həmçinin maliyyə hesabatlarının açıqlanmasının Təşkilatın kredit riskinə məruz qalmasını lazımi şəkildə əks etdirib-etdirmədiyini qiymətləndirmişdik.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və Audit Komitəsinin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırılacaqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Təşkilatı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Təşkilatın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit Komitəsi Təşkilatın maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmamasına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Təşkilatın daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Təşkilatın fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Təşkilatın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında Audit Komitəsinə məlumat veririk.

Biz həmçinin idarəetmə səlahiyyətləri verilmiş şəxslərə bəyan edirik ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq hallarda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalara riayət etmişik.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərin nəzərinə çatdırılmış məsələlərdən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli olanlarını və bu səbəbdən əsas audit məsələləri hesab olunanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərara almadığımız halda, bu məsələləri auditor hesabatımızda təsvir edirik.

Baker Tilly Azerbaijan

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2023-CÜ İL TARİXİNƏ

(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
AKTİVLƏR:			
Pul vəsaitləri və onların ekvivalentləri	6	1,342,145	455,770
Müştərilərə verilmiş kreditlər	7, 20	30,280,111	24,602,159
İnvestisiya mülkiyyəti		1,789,163	-
Əmlak və avadanlıqlar	8	678,456	584,760
Qeyri-maddi aktivlər	8	57,549	45,486
İstifadə hüququ olan aktivlər	8	1,661,895	1,540,191
Təxirə salınmış mənfəət vergisi aktivi	19	223,466	211,221
Səhmdarla hesablaşmalar	20	-	1,500,000
Digər aktivlər	9	74,420	21,862
Cəmi aktivlər		36,107,205	28,961,449
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Borc alınmış vəsaitlər	10, 20	10,401,793	5,587,655
Buraxılmış borc qiymətli kağızları	11, 20	11,503,416	15,020,223
İcarə öhdəlikləri	12	1,804,632	1,673,900
Ödəniləcək vergilər		344,368	326,481
Digər öhdəliklər	13, 20	1,713,956	306,248
Cəmi öhdəliklər		25,768,165	22,914,507
KAPİTAL:			
Nizamnamə kapitalı	14	8,000,000	5,000,000
Bölüşdürülməmiş mənfəət		2,339,040	1,046,942
Cəmi kapital		10,339,040	6,046,942
CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL		36,107,205	28,961,449

İdarə Heyəti tərəfindən:

Leyla Cəbbərova
İdarə Heyətinin üzvü

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə
Faiz gəliri	15, 20	14,664,407	11,541,758
Faiz xərci	15, 20	(3,280,209)	(2,853,651)
Xalis faiz gəliri	15	11,384,198	8,688,107
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	7, 20	(848,050)	(891,896)
Xalis faiz gəliri		10,536,148	7,796,211
Haqq və komissiya gəliri	16	275,815	253,508
Haqq və komissiya xərci	17	(120,804)	(101,957)
Xalis qeyri-faiz gəliri		155,011	151,551
İşçi heyəti ilə bağlı xərclər	20	(3,892,537)	(3,209,902)
Ümumi və inzibati xərclər	18	(3,332,925)	(2,775,132)
Digər gəlirlər		63,161	10,730
Mənfəət vergisi xərcindən əvvəlki mənfəət		3,528,858	1,973,458
Mənfəət vergisi xərci	19	(736,760)	(443,424)
İl üzrə xalis mənfəət		2,792,098	1,530,034
İl üzrə cəmi məcmu gəlir		2,792,098	1,530,034
Təşkilatın sahiblərinə məxsus əsas və azaldılmış bir səhm üzrə mənfəət (hər səhm üzrə AZN ilə ifadə olunur)	25	429.55	306.01

İdarə Heyəti tərəfindən:



Leyla Cabbarova
İdarə Heyətinin rəhbəri

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2022-ci il	5,000,000	384,051	5,384,051
İl üzrə cəmi məcmu gəlir	-	1,530,034	1,530,034
Elan edilmiş dividendlər	-	(867,143)	(867,143)
31 dekabr 2022-ci il	5,000,000	1,046,942	6,046,942
Nizamnamə kapitalının artması	3,000,000	-	3,000,000
İl üzrə cəmi məcmu gəlir	-	2,792,098	2,792,098
Elan edilmiş dividendlər	-	(1,500,000)	(1,500,000)
31 dekabr 2023-cü il	8,000,000	2,339,040	10,339,040

İdarə Heyəti tərəfindən:



Leyla Qabbayeva
İdarə Heyətinin üzvü

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

Mirabbas Əsgərov
Baş mühasib

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ			
Mənfəət vergisindən əvvəl mənfəət		3,528,858	1,973,458
Nağdsız maddələr üzrə düzəlişlər:			
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin tutulması	7	848,050	891,896
Köhnəlmə və amortizasiya xərci	8	921,141	742,771
İstifadə olunmamış məzuniyyət ehtiyatında dəyişiklik		234,534	36,633
Hesablanmış faiz üzrə xalis dəyişiklik		259,559	(193,141)
Əmlak və avadanlığın silinməsi üzrə gəlir		(59,700)	-
İcarə öhdəliklərinin tanınmasının dayandırılması üzrə gəlir		(3,461)	(10,730)
Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər:			
Müştərilərə verilmiş kreditlər		(6,612,245)	(7,532,338)
Digər aktivlər		(44,058)	(3,565)
Ödəniləcək vergilər		(100,790)	(744)
Digər öhdəliklər		202,994	10,037
Əməliyyat fəaliyyətindən yönələn pul vəsaitləri		(825,118)	(4,085,723)
Ödənilmiş mənfəət vergisi		(630,328)	(369,176)
Əməliyyat fəaliyyətindən yönələn xalis pul vəsaitləri		(1,455,446)	(4,454,899)
İNVESTİSIYA FƏALİYYƏTİ			
İnvestisiya mülkiyyəti üzrə ödənişlər		(818,983)	-
Əmlak və avadanlıqlar üzrə ödənişlər		(421,242)	(282,528)
Əmlak və avadanlıqların satışından daxilolmalar		59,700	-
Qeyri-maddi aktivlər üzrə ödənişlər		(28,500)	-
İnvestisiya fəaliyyətindən yönələn xalis pul vəsaitləri		(1,209,025)	(282,528)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ			
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	10	17,096,042	4,536,367
Borc alınmış vəsaitlərin ödənilməsi	10	(12,308,032)	(5,741,847)
Buraxılmış borc qiymətli kağızları üzrə daxilolmalar	11	4,283,005	9,074,000
Buraxılmış borc qiymətli kağızlarının ödənilməsi	11	(7,947,000)	(690,000)
İcarə öhdəliklərinin əsas hissəsinin ödənilməsi	12	(573,169)	(320,871)
Nizamnamə kapitalının artırılmasından daxilolmalar		3,000,000	-
Səhmdara ödənilən digər məbləğlər		-	(1,500,000)
Səhmdara ödənilən dividendlər		-	(867,143)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		3,550,846	4,490,506

BOKT "INTERNATIONAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi təqdirdə, Azərbaycan manatı ilə)


	Qeydlər	31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə	31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)		886,375	(246,921)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	6	455,770	702,691
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	6	1,342,145	455,770

31 dekabr 2023-cü il tarixində başa çatmış il ərzində Təşkilat tərəfindən ödənilmiş və alınmış faizlər müvafiq olaraq 3,106,893 AZN və 14,750,650 AZN təşkil etmişdir (31 dekabr 2022-ci il: müvafiq olaraq 2,836,653 AZN və 11,331,619 AZN).

İdarə Heyəti tərəfindən:


Leyla Cabbarova
İdarə Heyətinin üzvü

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası


Mirabbas Əsgərov
Baş mühasib

31 may 2024-cü il
Bakı, Azərbaycan Respublikası

10-52-ci səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.